



## [Azərbaycan, rzaa olan tibatnn yaln zarsn dy bilir](#)

.Azərbaycann inkiaf sviyyisi rzaa thlksizliyi indeksin uyundur

### **AranNews, xbr verir ki, Azərbaycan Qlobal rzaa Thlksizliyi indeksi zr 113 lk arasnda 57-ci yerddir**

The Economist Intelligence Unit” beynlxalq tkilatnn mlumatna gr, Azərbaycan 100-dn 57,1” bal toplayb. Bu gstrici il Misir v Vyetnamla qonudur. Postsovet mkannda (Baltikyan lklr .istisna olmaqla) Belarus liderdir. Bu lk 46-c yerd qarlab

Knd tsrrfat zr ekspert Vahid Mhrrmov deyir ki, hazrda lkd rzaa, knd tsrrfat mhsullarna :tibatn yaln z 40-45 faizi dnir. Yerd qalan idxaln zrin dr. Ona gr d vziyyt tindir

Hi rsmi statistikan deyirm. Bu ilin 5 aynda t idxal 31 faiz, kr ya 37, meyv-trvz idxal 35” faiz, ay idxal 67 faiz, bitki ya idxal 14 faiz, kr idxal 28 faiz artb. Son 5 ayda is lky 556 min ton buda idxal olunub. Bu, bizim 5 aylq rzaa budasna tibatmzn 100 faiz dnilmsi demkdir. Yni tibatn 100 faizi idxaln hesabna dnilir. Digr trfdn d ixracmz azalb. ay ixrac 70, bitki ya ixrac 82, kr ixrac 53 faiz azalb. Meyv trvz ixrac ona gr atrb ki, lky be ayda 186 min ton meyv-trvz idxal olunub. Bunun 107 min tonu ixrac olunub. Demk olar ki, sas knd tsrrfat mhsullarnn istehsalnda ox ciddi gerilmir var. lk d beynlxalq normaya uyun qidalanmr. Beynlxalq normada bir adam illik 80 kq t yemlidir. Bizd bu 35 kq-dr. Sd 360 litr olmaldr, bizd 280 litrdir. Bir insan n yumurta normas 280 dddir, bizd bu rqm 140-dr. Biz he bir .”gstrici zr lazmi qdr qidalana bilmirik

Ancaq rzaa mslri zr ekspert Babk Tatlyev lknin rzaa thlksizliyi indeksinin he d pis sviyyd :olduunu dnmr

rzaa thlksizliyi anlay hr bir sakinin istniln anda istniln rzaa mhsulu il tmin olunmas” demkdir. Durum ox da pis deyil, msln, dnya lklri il mqayis etsk, qnatbxdir. Bizdn ox pis .vziyytd olan lklr var. lbtt, bizdn yax olanlar da var. Ancaq onlarn say ox deyil

Bu gn Azərbaycan inkiaf sviyyisi rzaa thlksizliyi indeksin uyundur. Szs ki, sonuncu devalvasiya buna tsirini gstrdi. nki devalvasiyan arxasnc inflyasiya glir, o cmlnd d, rzaa mhsullarnn bahalamas. Ola bilsin ki, “The Economist Intelligence Unit” tkilatnn rqmlri el .”hqiqt uyundur

Babk Tatlyev hesab edir ki, rzaa thlksizliyinin hazrk durumuna gr, yaxn glckd d .Azərbaycanda aclq qorxusu yoxdur

Parlamentin iqtisadi siyast komitsinin zv Vahid hmdov beynlxalq tkilatların rqmlrin o qdr .d inanmadn sylyir

Millt vkili dvltn rzaa thlksizliyi v qeyri- neft sektoruna xsusi diqqt ayrdn vurulayr. Deyir ki, dzdr, dvltn rzaa thlksizliyi il o vaxt tmin olunmu saylr ki, he olmasa, zn 80 faiz rzaqla tmin :etsin

Hllik, biz bu rqm glib atmamq. Myyn rzaa mhsullar il laqdar bu rqm var. Amma sasn” taxlla, digr rzaa mhsullar il bal myyn problemlr mvcuddur. Bu sahd d i gedir. mumi gtrnd, Azərbaycan myyn qdr rzaa idxal edir. Ancaq bununla brabr ixrac da edirik. Misal n, ken ill mqayisd bu ilin 5 aynda 3-4 df artq meyv-trvz ixrac etmiik. Mndn tr ciddi problem rzaa budasnn tkil edilmsidir. Bunu da myyn qdr zmz istehsal edirik. Ancaq tam tmin ed /bilmirik”. /Azadliq